

«Bank işi» kafedrasının inkişaf konsepsiyası

«Bank işi» kafedrasının inkişaf konsepsiyasının həyata keçirilməsi mexanizmi dörd əsas istiqamətdən ibarətdir.

1. Bankçılıq və maliyyə fənlərinin öyrənilməsi prosesində pedaqoji texnologiyaların təkmilləşdirilməsi;
2. Tədris proqramlarının müasirləşdirilməsi;
3. Monetar siyasət və Bank iqtisadiyyatında fundamental biliklərin davamlı olaraq əldə edilməsi;
4. Əldə edilən biliklərin tələbələrə yüksək səviyyədə çatdırılması və elmi nəşrlərdə yayınlanması.

1. «Bank işi» kafedrasının əsas məqsəd və vəzifələri

Kafedranın məqsədləri:

«Bank işi» kafedrası - Monetar siyasət və bank iqtisadiyyatı sahəsində tədris, metodiki, elmi tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılmasını həyata keçirir.

1. bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;
2. kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının müasir dövrün tələblərinə uyğun hazırlanması;
3. Respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
4. tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
5. elmi-pedaqoji və elmi kadrların hazırlanması;
6. tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;

7. maliyyə- kredit ixtisası üzrə diplomu olmayan, lakin kredit təşkilatlarında çalışan işçilərə ixtisaslarının artırılmasına köməklik göstərilməsi;
8. kafedranın məzunları ilə daim əlaqənin təşkil edilməsi;
9. monetar siyasət və bankçılıq iqtisadiyyatı üzrə elmi biliklərin təbliğ edilməsi;
10. monetar siyasət və bankçılıq iqtisadiyyatı sahəsində elmi-tədqiqat və metodiki təlim bazasının formalaşdırılması;
11. Müəllimlərin, tələbələrin və kafedranın məzunlarının innovativ pedaqoji fəaliyyətinin dəstəklənməsi və inkişafı.

2. Kafedranın vəzifələri:

1. Tələbələrə monetar -iqtisadi proseslərin idarə etmək, həm standart, həm də qeyri-ənənəvi problemləri müstəqil həll etmək, innovativ bank texnologiyalarından istifadə etmək, bankçılıq sektoruna əhatəli maraq yaratmaq, ümumi proseslərə xüsusi yanaşma prinsiplərini birləşdirmək üçün lazımi bilik və bacarıqların aşılması;
2. Abituriyentləri cəlb etmək üçün perspektivli rəqabət qabiliyyətli təhsil proqramlarının (bakalavr, magistr və ixtisas artırma təhsil prosesində) işlənib hazırlanması;
3. əsas maliyyə-kredit sferası ilə bağlı elmi-tədqiqatların nəticələrinin təlim prosesində tətbiq edilməsi;
4. pul tədavülü və kredit elminin öyrənilməsində elmi-təlim prosesinin keyfiyyətinin idarə edilməsi sisteminin inkişafının təmin edilməsi;
5. Müasir bankçılıq və maliyyə sahəsində perspektivli elmi-tədqiqat istiqamətlərinin hazırlanması və həyata keçirilməsi;
6. doktorantların dissertasiya işlərinin səmərəliliyinin artırılması;
7. istedadlı tələbələri dəstəkləyərək gənc müəllimliyə cəlb edilməsi sisteminin təşkil edilməsi və onların doktoranturaya hazırlandırılması;

8. kafedra işçilərinin sosial müdafiəsinin təkmilləşdirilməsi üçün həmkarlar ittifaqı ilə birgə proqramların hazırlanması;
9. Tədris prosesinin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsindən və bank işi və maliyyə bazarı sferasında elmi tədqiqatlardan geniş istifadənin təmin edilməsi.

3. “Bank işi” kafedrasının inkişaf konsepsiyasının tərtibi və həyata keçirilməsi prinsipləri

1. **“elmə əsaslanan təhsil”**- yenilikçi düşüncə yaratmaq üçün müəllimlərin və tələbələrin kafedranın tədqiqat fəaliyyətində, maraqlı və çətin məsələlərin həllində məcburi iştirakı;
2. **“Nəzəriyyə və təcrübənin vəhdəti”**- müstəqil işləmək vərdislərinin inkişaf etdirilməsi, eləcə də tədqiqat işlərində qoyulan problem və sualların həllinin araşdırılması metodlarına yiyələnmək;
3. **“Fənlərarası”**- tələbələrin dar profildən kənara çıxmaları, hərtərəfli inkişafı və yaradıcı bilikləri üçün humanitar fənlərə və idarə etmə təcrübələrinə inteqrasiya.
4. **“Fərdi yanaşma”**- hər bir təhsilalanın elmi-tədqiqat fəaliyyətinə nəzarət edən və düzgün təhsil trayektoriyası qurmağa kömək edən şəxsi kuratora malik olmasına imkan verən kurator institutlarının formalaşdırılması.
5. **“Ömür boyu təhsil ”**- bütün məzunlara müntəzəm olaraq biliklərini aktuallaşdırmaq, inkişaf etdirmək və öz təcrübələrini bölüşmək üçün imkanların yaradılması.

4. “Bank işi” kafedrasının məqsədli inkişaf istiqamətləri

Monetar və bankçılıq sahəsində müasir mütəxəssis yetişdirmək, mikro və makrosəviyyədə monetar və maliyyə problemlərini, cəmiyyətin iqtisadi inkişaf meyllərini və qanunauyğunluqlarını müəyyən etməyə qadir olan fundamental biliklərə sahib olan kadrların hazırlanması vacib vəzifələrdən biridir.

Kafedranın məzunu peşəkar fəaliyyət sahəsində, yeni metod və maliyyə texnologiyalarının olduğu qeyri-stabil iqtisadi şəraitdə, müvəqqəti maliyyə böhranları və dəyişkən maliyyə bazarında problemlərin həlli üçün səmərəli yollar və üsullar təklif etməyi bacarmalıdır.

Monetar sahədə fundamental bilikər olmadan əldə etmədən müasir monetar elminin gələcək inkişafı, monetar biliklərinin artımı və müasir iqtisadi şərtlərə uyğun istiqamətləndirilməsi qeyri mümkündür.

Bank işi kafedrasının inkişaf konsepsiyasının həyata keçirilməsi sonrakı maliyyə idarə edilməsi prosesində maliyyə zərərlərin azaldılmasına, müasir iqtisadiyyatda maliyyə vəsaitlərinin idarə edilməsinin səmərəliliyinin yüksəldilməsinə, maliyyə sahəsində əsas elmi tədqiqatların artırılmasına, biliklərin keyfiyyətinin yaxşılaşdırılması və monetar - maliyyə elminin öyrənilməsi prosesinin optimallaşdırılmasına, cəmiyyətin keyfiyyətli yeni təhsil səviyyəsinə çıxardılmasına və maliyyə savadlılığının artırılmasına imkan yaradır.

5. Maliyyə və bank sektorunda fundamental biliklərin möhkəmləndirilməsi üzrə metodların genişləndirilməsinin vacibliyi

“Bank işi” kafedrasının inkişaf konsepsiyasının səmərəli həyata keçirilməsi məqsədilə çoxsəviyyəli təlimə keçid nəzərə alınaraq, nəzəri biliklərin möhkəmləndirilməsinə, təcrübə və nəzəriyyələrin əlaqəsinin möhkəmləndirilməsinə, bilik əldə etmə imkanlarının artırılmasına, bilik və bacarıqların vəhdətinə əsaslanan kurs işlərinin və yekun buraxılış üzrə ixtisas işlərinin siyahısı təklif olunur (əlavə 1).

Kurs işləri və yekun buraxılış üzrə ixtisas işləri özündə maliyyə fəaliyyətinin qanunauyğunluqlarını, müasir pul-kredit sisteminin inkişaf meyllərini, müasir monetar siyasətin tətbiq edilməsinin təhlilini, Bank fəaliyyətinə aid mövzuların tədqiqi, özəlliklə global maliyyə böhranı fonunda Mərkəzi Bankın məqsəd və vəzifələri; elektron ödəniş sistemlərinin fəaliyyətinin təhlükəsizliyi; Bank fəaliyyətinin təşkili, idarə edilməsi, təşkilati strukturu və reqlamenti; bank öhdəliklərinin formalaşması və onlann strukturunun optimallaşdırılması,

öhdəliklərin mənbələrinin keyfiyyətə səmərəli idarə olunması və bank kapitalının ölçülməsi qaydası; bank aktivlərin təhlükəsizliyi; bankların kassa əməliyyatları və nağdsız hesablaşmaların həyata keçirilməsi şərtləri; Banklarda kreditlərin verilməsi proseduru; bank sistemində risklərin idarə edilməsi prosesi; bank tərəfindən kredit sifarişlərinin qiymətləndirməsi meyarları; Bankların qiymətli kağızlar bazarında investisiya fəaliyyəti; Beynəlxalq bank işi və bankların valyuta əməliyyatları; Banklarda marketing planı və maliyyə internet xidmətlərinin təkmilləşdirilməsi, Bank sistemində gəlirlərin formalaşması və onlardan istifadənin qiymətləndirilməsi kimi istiqamət və parametrləri özündə birləşdirəcək.

“Bank işi” kafedrasının elmi istiqamətlərinin ümumi mövzusu Əlavə 2-də göstərilib.

Bank və Maliyyə sahəsində biliklərin genişləndirilməsi, zənginləşdirilməsi və möhkəmləndirilməsi üçün “Bank işi” kafedrasında məqsədəuyğun yaradılmış laborotriyasında işin əsas istiqamətlərinin siyahısı Əlavə 3-də göstərilmişdir.

“Bank işi” kafedrasında kafedranın professor-müəllim heyəti tərəfindən buraxılan dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların elektron formasından, həmçinin təlim prosesində istifadə olunan kompyuter proqramlarından və informasiya texnologiyalarından ibarət elektron kitabxananın (əlavə 4) yaradılması ümumi mədəni inkişaf və peşəkar artım üçün imkan yaradacaq.

6. “Bank işi” kafedrasının inkişaf konsepsiyasının həyata keçirilməsi mexanizmi

6.1. Bank işi kafedrasında tədris olunan əsas fənlərinin öyrənilməsi prosesində pedaqoji texnologiyanın təkmilləşdirilməsi

Pedaqoji texnologiyanın təkmilləşdirilməsi pul tədavülü, kredit və maliyyə elmlərinin öyrənilməsinin ayrılmaz hissəsidir. Ali təhsil paradigmasının əvəz olunması və çox səviyyəli sistemə keçid ümummədəni və peşəkar sərişətinin mənimsənilməsini nəzərdə tutur.

Pul tədavülü, kredit və maliyyə elmlərinin öyrənilməsi pul-kredit və maliyyə sisteminin xüsusiyyətləri ilə bağlıdır. Bu, ilk növbədə monetar nəzəriyyələr və

siyasətə aiddir, hansı ki, özündə monetar siyasətinin, pul böhranlarının öyrənilməsini, qeyri stabil iqtisadi şəraitdə tətbiq olunan antiböhran siyasət tədbirlərini birləşdirir. Elm artıq maliyyə böhranları ilə mübarizədə, pul vəsaitlərinin hərəkətinin, kapitalın strukturunun, maliyyə bazarının alətlərinin səmərəli idarə edilməsində müəyyən təcrübə toplamışdır.

Müasir dövrdə ixtisasın mənimsənilməsi prosesində “bank işi” kafedrasında tədris olunan əsas fənlərin xüsusiyyətləri nəzərə alınmaqla fərdiləşdirilmiş təlimə əsaslanan kompleks yanaşmadan istifadə məqsədəuyğundur.

6.2. Əsas maliyyə sahəsində təlim proqramının müasirləşdirilməsi.

Konsepsiyanın həyata keçirilməsi “Bank işi” kafedrası üzrə fənlərin təlim proqramının müasirləşdirilməsini tələb edir. Bu proses ibarətdir: təlim prosesində bank və maliyyə sahəsindəki elmi tədqiqatların nəticələrinin tətbiqi; metodiki problemlərin və layihə üzrə təlimin üstünlüyü ilə innovativ təlim vasitələrinin inkişafı; elektron dərsliklərin, dərs vəsaitlərinin, tələbələrin auditoriya və sərbəst işlərinin keyfiyyətinin artırılması üçün elektron bazanın işlənilib hazırlanması.

Təlim proqramına baxış və onların müasirləşdirilməsi müasir və klassik pul nəzəriyyələri əsasında yerli və xarici təcrübənin sonrakı inkişafı da nəzərə alınaraq keçirilir.

Əsas pul nəzəriyyəsi və monetar siyasət sferasında təlim proqramının müasirləşdirilməsi ümummədəni və peşəkar təcrübənin məcburi əksi əsasında keçirilir. Təlim proqramının müasirləşdirilməsinə “Bank işi” kafedrası üzrə tədris olunan fənlərin təkmilləşdirilməsi daxildir.

6.3. Maliyyə sahəsində əsas biliklərin əldə olunmasının davamlılığı və onların tətbiqi elm sahələrinə və istehsalata tətbiqi.

“Bank işi” kafedrasının inkişaf konsepsiyasının həyata keçirilməsi monetar və maliyyə sahəsindəki biliklərin davamlı yenilənmə imkanını, həmçinin əsas monetar nəzəriyyələri və siyasətləri ilə əks olunan yeni yolları nəzərdə tutur.

Monetar sahədə biliklərin artırılması və maliyyə, pul tədavülü və kredit elminin tədrisinin yüksəldilməsi məqsədilə məşhur ekspertlərin dəvəti ilə master-

klasslar, biznes-klassların keçirilməsi nəzərdə tutulur (maliyyə metodlarının, alətlərinin, texnologiyalarının istifadəsindəki problemlərin müzakirəsi, fikir mübadiləsi, diskussiya).

Bankçılıq və maliyyə sahəsində peşəkar biliklərin artırılması məqsədilə “Bank işi” kafedrasında məzunlar, istehsalçılar, mütəxəssislər və maliyyə sahəsində əlavə bilik əldə etmək istəyənlər üçün elmi-təcrübi konfranslar, dəyirmi masalar, master-klasslar, biznes-klasslar və Bank Tədris Mərkəzi təşkil olunacaqdır.

6.4. Bakalavr və magistrlərin maliyyə sahəsi üzrə əsas biliklərin əldə edilməsinin səmərəliliyinin artırılmasının əsas istiqamətləri

Tədris prosesinin əsas prinsipləri də nəzərə alınmaqla qoyulmuş vəzifələrin həllinin səmərəliliyi və göstərilmiş məqsədlərin həyata keçirilməsi üçün onların müəyyən bloklar üzrə qruplaşdırılması təklif olunur:

1. Təlim-tərbiyə fəaliyyəti.
2. Metodiki iş.
3. Elmi-tədqiqat fəaliyyəti.

Kafedranın işçi heyəti: kafedra müdiri, kafedranın professor - müəllim-heyəti və laborantlar.

1. Təlim-tərbiyə fəaliyyəti.

№	İstiqamət	Təklif olunan həlli yolları
1.	Tədrisin keyfiyyətinin və nailiyyətlərin artırılması.	<ul style="list-style-type: none"> • tələbə və müəllimlərin tədqiqat fəaliyyətində məcburi iştirakı, mürəkkəb məsələlərin təhlili və həlli; • İntellektual və təcrübi bacarıqların inkişafına yönəldilmiş fundamental biliklərin üzvi birləşməsinin təmin edilməsi üçün peşəkar bilik və bacarıqların “bank işi” fənni üzrə kurs işlərinin işlənilib hazırlanması və müdafiəsinə tətbiqi; • tələbələrin dar profildən kənara çıxmaları, hərtərəfli inkişafı və yaradıcı bilikləri üçün bank işi üzrə nəzəri və praktiki fənnlərin tədris proqramında əks olunmasına nail olmaq.

		<ul style="list-style-type: none"> • Bank işi kafedrası üzrə buraxılış işi hazırlayan hər bir təhsilalanın elmi-tədqiqat fəaliyyətinə nəzarət və düzgün təhsil trayektoriyası qurmağa kömək edən şəxsi kuratora malik olmalıdır;
2.	İxtisas artırma proqramının həyata keçirilməsi.	<ul style="list-style-type: none"> • “Ömür boyu təhsil ” prinsipinin həyata keçirilməsi- bütün məzunlara müntəzəm olaraq biliklərini aktuallaşdırmaq və öz təcrübələrini bölüşmək üçün imkanlar yaradır; • Kafedranın fəaliyyət istiqamətləri üzrə ixtisaslaşmanın yüksəldilməsi üçün qısamüddətli və uzunmüddətli proqramların hazırlanması və həyata keçirilməsi.
3.	Tərbiyəvi iş.	<ul style="list-style-type: none"> • tələbələrin elmi yaradıcılığının inkişafı, o cümlədən monetar sektorun problemlərinə əsaslanan elmi -təcrübi konfranslar; • tələbələrin vətənpərvərlik hissələrinin gücləndirilməsi, o cümlədən, məktəb-internat, uşaq evləri ilə xeyriyyə işlərinə cəlb etmək; • tələbələrin idman fəaliyyətinin inkişafı,tələbənin və tələbə komandalarının idman tədbirlərində iştirakının təmin edilməsi; • tələbələri özünüidarəetməsinin inkişafı, tələbə birliklərinin fəaliyyətinin təkmilləşdirilməsi; • məzunlar və kafedra arasında əlaqə yaradılması, onların nailiyyətləri ilə bağlı materialların yığılımı, məzunlarla görüşlərin təşkili.

2. Metodiki iş.

№	İstiqamət	Təklif olunan həlli yolları
1.	Təlim-metodiki fəaliyyət	<ul style="list-style-type: none"> • kafedranın bütün fənləri üzrə təlim-metodiki kompleks işlənib hazırlanmalı, hansı ki, daimi olaraq yenidən işlənir və kafedranın professor- müəllim heyəti ilə tərəfindən daim təkmilləşdirilir; • müəllimlərin ixtisasartırma fakültələrində iştirakı, İKT-dən istifadə etməklə tədris proqramının təşkili.
2.	Tədris-metodiki fəaliyyət	<ul style="list-style-type: none"> • müəllim və tələbələr üçün elektrom dərsliklərin yaradılması; • müasir tədris-metodiki komplekslərinin işlənib hazırlanması (2015-ci ilədək 20%-dən çoxu elektron formaya

		<p>keçirilməlidir);</p> <ul style="list-style-type: none"> • öz elmi tədqiqatları əsasında xüsusi mühazirələrin, seminarların, master-klasların kazırlanması.
--	--	--

3. Elmi-tədqiqat fəaliyyəti.

№	İstiqamət	Təkil olunan həlli yolları
1.	Tələbələrin və aspirantların innovativ və elmi-tədqiqat işləri	<ul style="list-style-type: none"> • Tələbələrin kafedranın tədqiqat işlərində məcburi iştirakı; • hər bir birinci kurs tələbələri üçün elmi rəhbər təsbit edilməlidir; • Tələbə işləri ilə əlaqədar bütün müsabiqələrdə kafedranı təmsil etmək üçün tələbələrin aktivləşdirilməsi və dəstəklənməsi; • ən yaxşı elmi iş üzrə hər il kafedradaxili konkursun keçirilməsi.
2.	Elmi nəşrlər	<ul style="list-style-type: none"> • elmlər, fəlsəfə və magistr dissertasiya işlərinin elmi monoqrafiya formatında nəşri; • xaricdə nəşrlərdə elmi məqalələrin yayımını stimullaşdırmaq; • tələbələrin, doktorantların və müəllimlərin elmi məqalələrinin məcmusunun illik nəşri; • kafedra professor- müəllimlərinin ən yaxşı məqalələrinin yenidən nəşri üçün məcmuənin yaradılması; • Kafedranın müəllimlərinin, doktorantların və magistrantların məqalələrinin kafedranın saytında yerləşdirilməsi.
3.	Elmi konfranslarda iştirak	<ul style="list-style-type: none"> • müəllimlərin və doktorantların kafedranın profilinə uyğun və ya monetar və bankçılıq mövzularda keçirilən elmi konfranslarda iştirakını təmin etmək; • xarici ekspertlərin dəvəti ilə müntəzəm olaraq elmi seminarların təşkili; • müxtəlif konfransların proqram komitələrinə kafedranın müəllimlərinin daxil edilməsi; • kafedra müəllimlərinin müsabiqələrdə münisflər statusunda və ictimai tədbirlərdə iştirakı.

7. Ortamüddətli gələcəkdə “Bank işi” kafedrasının inkişaf konsepsiyasının həyata keçirilməsinin səmərəliliyi və nəticələrinin proqnozu.

“Bank işi” kafedrasının inkişaf konsepsiyasının həyata keçirilməsinin inteqrasiya olunmuş nəticələri təmin edir:

1. Monetar və maliyyə sahəsində peşəkarların hazırlanması və iqtisadiyyatın yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin etmək;
2. Bank fəaliyyəti haqqında kompleks nəzəri bilikləri əhatə edən ensiklopediyanı hazırlamaq;
3. Bank riskləri, xidmət və məhsulları, bank marketinqi və menedjmenti, bank fəaliyyətində maliyyə nəticələrinin təhlili qaydalarını praktik olaraq istifadəsini öyrətmək;
4. Maliyyə prosesinin idarə edilməsinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması və gələcək inkişafı.

“Bank işi” kafedrasının inkişaf konsepsiyası təmin edir:

Universitet üçün:

1. Monetar və maliyyə sahəsində təhsil xidmətlərinə tələbin daha səmərəli təmin edilməsi vasitəsilə maliyyə - kredit fakültəsinə daxil olan tələbələrin bilik keyfiyyətinin artırılması;
2. Bakıda Beynəlxalq maliyyə mərkəzinin formalaşdırılması şəraitində əhalinin maliyyə savadlılığının artırılması üçün tədrisin gücləndirilməsi hesabına universitetin imicinin artırılması.

“Bank işi” kafedrası üçün:

1. Bank işi kafedrasında tədris olunan fənnlərin öyrənilməsi prosesində tələbələrin müvəffəqiyyət dərəcəsinin artırılması;
2. Kafedra üzrə tədris olunan fənnlərin, o cümlədən kurs işlərinin, yekun ixtisas üzrə buraxılış işlərinin keyfiyyətinin yüksəldilməsi;

3. təhsilə və biliyin səmərəli qiymətləndirilməsinə marağın yüksəlməsi hesabına təhsil alan tələbələrin iştirakının sayının artırılması;
4. bank və maliyyə sferasında elmi və tədris-metodik bazanın gücləndirilməsi;
5. təhsil prosesində innovasiyaya əsaslanan pedaqoji fəaliyyətin daha da inkişaf etdirilməsi .
6. monetar və bankçılıq sahəsində baza biliklərinin, makro və mikro səviyyədə nəzəriyyələrin, monetar genezisi və maliyyə, pul dövriyyəsinin müasir nəzəriyyələrinin möhkəmləndirilməsi;
7. bank işi kafedrasında praktiki fənlərin tədrisində məsələ- misal həllinə üstünlük tanınması.

Tələbələr və bütün təhsil alanlar üçün:

1. təhsilin, fundamental baza anlayışları sferasında əldə olunan biliklərin keyfiyyətinin yüksəldilməsi;
2. bütün həyatı boyu maliyyə sahəsində əldə olunan bilikləri zənginləşdirmək, genişləndirmək və inkişaf etdirmək imkanının olması;
3. elmi-tədqiqat işləri ilə məşğul olmaq, öz peşəkar səviyyəsini və peşəkar erudisiyasını yüksəltmək;
4. bankçılıq və maliyyə sahəsində səmərəli idarə etmə bacarıqlarını və biliklərini əldə etmək, bank və maliyyə sahəsində əldə olunan baza və tətbiqi biliklərin təcrübədə məharətlə işlədilməsi imkanına malik olmaq;
5. müxtəlif səviyyələrdə maliyyə sahəsində iqtisadi-hesablama, analitik, idarəetmə, pedaqoji fəaliyyətlə məşğul olma imkanına sahib olma.

Kurs işləri və yekun buraxılış üzrə ixtisas işlərinin mövzuları

1. Pul-kredit tənzimlənməsi problemləri.
2. Azərbaycanda pul tədavülünün stabilləşdirilməsi istiqamətləri.
3. Azərbaycanda makroiqtisadi proseslər: pul və məzənnə siyasəti.
4. İnflyasiya və onun buxovlanması problemləri.
5. Azərbaycana kapital axını şəraitində monetar siyasəti
6. İpoteka kreditləşməsi və onun inkişaf istiqamətləri.
7. Bankın kredit siyasəti və onun təkmilləşdirilməsi istiqamətləri.
8. Bank kreditinin geri qaytarılması mexanizmi və onun təkmilləşdirilməsi.
9. Faktoring bazarının inkişaf perspektivləri və dünya təcrübəsi.
10. Kommersiya banklarının etibarlılığı və onun qiymətləndirilməsinin reyting sistemi.
11. Kommersiya bankları və onların maliyyə dayanıqlığının təmin olunması.
12. Mərkəzi Bankın açıq bazarda əməliyyatları və onların təkmilləşdirilməsi.
14. Kredit riskləri və onların idarə olunması.
16. Kommersiya banklarının depozit siyasəti.
17. Kommersiya banklarının maliyyə fəaliyyəti və onun optimallaşdırılması.
18. İstehlak krediti, onun təşkili və inkişaf perspektivləri.
19. Qiymətli kağızlar portfelinin formalaşması prinsipləri.
20. Azərbaycan iqtisadiyyatında bank sektorunun səmərəliliyinin artırılması yolları.
21. Azərbaycanda nağdsız hesablaşmalar sistemi və onların təkmilləşdirilməsi istiqamətləri.
22. İqtisadiyyatın real sektorunun inkişafında bank sisteminin rolu və onun yüksəldilməsi istiqamətləri.
23. Qiymətli kağızlar bazarı real sektorunun investisiya mənbəyi kimi.
24. Qiymətli kağızlar bazarı iqtisadi artım amilləri kimi.
25. Kommersiya banklarında kreditləşmə sisteminin təkmilləşdirilməsi.
26. İntestisiya bazarı, onun formalaşması və inkişaf problemləri.
27. Kommersiya banklarının likvidliliyi və gəlirliliyinin idarə olunması.
28. Kommersiya banklarında istehlak kreditləşməsi riski və onun idarə edilməsi.
29. İntestisiya layihələri və onların maliyyəşdirilməsi və kreditləşdirilməsi

30. Qiymətli kağızlar bazarının müasir vəziyyəti və onun inkişaf istiqamətləri.
31. Beynəlxalq valyuta sisteminin təkmilləşdirilməsi problemləri.
32. Müasir bank xidmətlərinin təşkili və inkişaf perspektivləri.
33. İnvestisiya fəaliyyətinin inkişafı problemləri.
34. Azərbaycanda makroiqtisadi proseslər: pul və məzənnə siyasəti.
35. Mərkəzi Bank və onun pul-kredit tənzimlənməsində rolu.
37. Kommersiya banklarının kreditləşmə əməliyyatları və onların təkmilləşdirilməsi.
38. Kommersiya banklarının vasitəçilik əməliyyatları və onların inkişaf istiqamətləri.
39. Kommersiya banklarının əsas əməliyyatları və onların təkmilləşdirilməsi.
40. Bank likvidliyi və onun idarə edilməsi istiqamətləri.
41. Kredit siyasəti və onun səmərəliliyinin yüksəldilməsi.
42. Bank resursları və onun formalaşması problemləri.
43. Bankın aktiv əməliyyatları və onların təkmilləşdirilməsi.
44. Bank əməliyyatları və onların vergiyə cəlb olunmasının xüsusiyyətləri.
45. Milli iqtisadiyyatın banklar tərəfindən maliyyələşdirilməsi.
47. İpoteka münasibətlərinin inkişafı iqtisadi artım amili kimi.
48. Azərbaycanda bankların fəaliyyətinin tənzimlənməsinin inkişaf qanunauyğunluqları.
49. Banklarda korporativ idarəetmənin təkmilləşdirilməsi.
50. Azərbaycanın tədiyyə balansının müasir vəziyyəti və problemləri.
51. Azərbaycanda makromaliyyə sabitliyinin təmin edilməsində pul siyasətinin rolu.
52. Azərbaycanın valyuta bazarının inkişaf istiqamətləri.
55. Pul siyasətinin transmissiya qabiliyyətinin qiymətləndirilməsi.
56. Bank menecmenti və onun təkmilləşdirilməsi problemləri.
59. Bank xidmətləri bazarında bank siyasətinin təkmilləşdirilməsi problemləri.
60. Kommersiya banklarında kredit prosesinin təşkili və onun təkmilləşdirilməsi yolları.
61. Qlobal maliyyə böhranı və Azərbaycan Mərkəzi Bankının Makro-Prudensial İdarəetmə Antikrizis Tədbirləri
62. Bank sabitliyinin təminatında Mərkəzi Bankının pul siyasətinin rolu və əhəmiyyəti.
63. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş mühüm pul siyasəti və makro- prudensial idarəetmə qərarları.
64. Azərbaycan Milli Ödəniş Sisteminin inkişaf tendensiyası: hüquqi və iqtisadi aspektlərin təhlili.

65. Qlobal maliyyə böhranı və Azərbaycanda antiböhran siyasət modeli.
66. Bank nəzarəti : müasir vəziyyəti və perspektivləri
67. Dövlətin kredit siyasəti: nəzəriyyə və praktika
68. Bank menecmenti sistemində maliyyə dayanıqlığı konsepsiyası
69. Maliyyə təhlükəsizliyinin təminatında monetar siyasətin rolu
70. Milli iqtisadiyyatda xarici bank kapitalının rolu
71. Müasir pul siyasəti: problemlər və perspektivlər
72. İnflyasiyanın tənzimlənməsi: dünya təcrübəsi və Azərbaycan praktikası
73. Bank riskləri və onların idarə olunması
74. Müasir bank texnologiyası
75. Valyuta siyasətinin nəzəri və əməli problemləri
76. Pul siyasətinin nəzəri və əməli problemləri
77. Qızıl bazarının müasir vəziyyəti: təhlil və qiymətləndirmə
78. Beynəlxalq maliyyə institutlarının Azərbaycanda fəaliyyətinin əsas istiqamətləri
79. Beynəlxalq kredit və dünya iqtisadiyyatında xarici borc durumu
80. Beynəlxalq bankçılıqda nəzarət sistemləri

əlavə 2.

“Bank işi” kafedrasının elmi istiqamətlərinin mövzusu

1. pul –kredit sisteminin formalaşdırılmasının nəzəriyyəsi və metodologiyası.
2. Monetarizm elmi məkətləri: inkişafının və təkmilləşdirilməsinin əsas istiqamətləri.
3. Pul-kredit tənzimlənməsi problemləri.

4. Azərbaycanca makroiqtisadi proseslər: pul və məzənnə siyasəti.
5. Bankın kredit siyasəti və onun təkmilləşdirilməsi istiqamətləri.
6. Kommersiya banklarının depozit siyasəti.
7. Kommersiya banklarının maliyyə fəaliyyəti və onun optimallaşdırılması yolları.
8. Azərbaycan iqtisadiyyatında bank sektorunun səmərəliliyinin artırılması yolları.
9. Azərbaycanda nağdsız hesablaşmalar sistemi və onların təkmilləşdirilməsi istiqamətləri.
10. İnvestisiya bazarı, onun formalaşması və inkişaf problemləri.
11. Qiymətli kağızlar bazarının müasir vəziyyəti və onun inkişaf istiqamətləri.
12. Müasir bank xidmətlərinin təşkili və inkişaf perspektivləri.
13. İnvestisiya fəaliyyətinin inkişafı problemləri.
14. Azərbaycanda makroiqtisadi proseslər: pul və məzənnə siyasəti.
15. Bank əməliyyatları və onların vergiyə cəlb olunmasının xüsusiyyətləri.
16. Banklarda korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi.
17. Azərbaycanın tədiyyə balansının müasir vəziyyəti və onun tənzimlənməsi problemləri.
18. Azərbaycanda makromaliyyə sabitliyinin təmin edilməsində pul siyasətinin rolu.
19. Bank menecmenti və onun təkmilləşdirilməsi problemləri.
20. Qlobal maliyyə böhranı və Azərbaycan Mərkəzi Bankının Makro-Prudensial İdarəetmə Antikrizis Tədbirləri
21. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş mühüm pul siyasəti və makro- prudensial idarəetmə qərarları.
22. Azərbaycan Milli Ödəniş Sisteminin inkişaf tendensiyası: hüquqi və iqtisadi aspektlərin təhlili
23. Qlobal maliyyə böhranı və Azərbaycanda antiböhran siyasət modeli.
24. Bank nəzarəti : müasir vəziyyəti və perspektivləri
25. Milli iqtisadiyyatda xarici bank kapitalının rolu
26. Müasir pul siyasəti: problemlər və perspektivlər
27. Valyuta siyasətinin nəzəri və əməli problemləri
28. Pul siyasətinin nəzəri və əməli problemləri
29. Beynəlxalq maliyyə institutlarının Azərbaycanda fəaliyyətinin əsas istiqamətləri

əlavə 3.

“Bank işi” kafedrasının təlim laboratoriyasının işlərinin əsas istiqamətləri.

1. İnnovativ təlim texnologiyalarının istifadə əsasında tədris prosesinin təşkili;
2. İnteraktiv (problemlə yanaşma, disput, müzakirə, beyin fırtınası kimi oyunlar);
3. Layihəyə əsaslanan təlimin texnologiyası (yaradıcı təlim layihələri);
4. Kompüter texnologiyaları (təlim sisteminin avtomatlaşdırılması, kompüter proqramları, hipertekstlər)
5. Tələbənin şəxsi yanaşmasına əsasən pedaqoji texnologiyaların tətbiqi əsasında təhsil prosesinin təşkili;
6. Özünüinkişaf təliminin texnologiyası;
7. Oyun texnologiyası;
8. Fərdi təlim texnologiyaları.

Əlavə 4.

“Bank işi” kafedrasının elektron kitabxanası

“Bank işi” kafedrasının elmi-tədqiqat fəaliyyəti

“Bank işi” kafedrasının inkişaf konsepsiyasının həyata keçirilməsinin əsas istiqamətlərindən biri elmi fəaliyyətdir. Kafedranın məqsədləri əsas bank və maliyyə sahəsində elmi-tədqiqat bazasının formalaşdırılmasını nəzərdə tutur.

Qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakılar təklif olunur:

I. monetar və bankçılıq sahəsində müsair elmi məktəbin yaradılması.

Kafedrada elmi məktəbin yaradılması mütləqdir, bununla əlaqədar, kafedranın prioritet elmi istiqamətləri aşağıdakılardır:

1. Bank sistemi və onun struktur elementlərinin formalaşması və inkişafının nəzəriyyəsi və metodologiyasının genezisi;
2. Müasir monetar nəzəriyyəsi və monetar siyasətinin formalaşdırılmasının metodologiyası.

Monetar və bankçılıq sahəsində elmi məktəbin formalaşdırılması məqsədilə aşağıdakı tədbirlər planlaşdırılır:

1. “Müasir Azərbaycanda pul –kredit sisteminin inkişaf perspektivləri və meylləri” mövzusunda elmi metodiki tədqiqat işlərinin aparılması. Gözlənilən nəticələr: Bank sisteminin müasir vəziyyətinin təhlili və fəaliyyət mexanizmi; Azərbaycan bank sisteminin inkişaf meyllərinin aydınlaşdırılması; Azərbaycanda pul –kredit sisteminin inkişaf konsepsiyasının işlənilib hazırlanması.
2. Məqalələr toplusunun nəşri ilə elmi-praktiki (beynəlxalq) konfransların və elmi seminarlarının keçirilməsi.
3. “Müasir maliyyə, pul tədavülü və kredit elmlərinin konseptual vəziyyəti” mövzusunda dəyirmi masanın keçirilməsi .
4. Mütəmadi seçilmiş mövzular əsasında kafedranın professor-müəllim heyətinin elmi seminarının keçirilməsi.
5. “Müasir monetar iqtisadiyyatın nəzəriyyəsi və təcrübəsinin qarşılıqlı əlaqəsi” mövzusunda monoqrafiyanın hazırlanması.
6. Dövri nəşrlərdə, o cümlədən elmi jurnallarda kafedranın professor-müəllim heyətinin elmi məqalələrinin yazılması və dərc edilməsi.
7. doktorantların və onların rəhbərlərinin hesabatlar ilə dissertasiya işlərinin yazılmasının kafedrada monitorinqi;
8. Kafedranın doktorantların tədqiqatının davamlılığı məqsədilə müdafiə olunmuş dissertasiya işlərinin, elmi məqalələrin, monoqrafiyaların və kafedranın professor-müəllim heyətinin digər növ elmi işlərinin üzrə bank fondunun yaradılması;
9. Magistranlar, Doktorantlara dissertasiya işlərinin yazılmasında metodiki, məsləhət, məlumat kitabçalarının hazırlanması.

10. Kafedra üzrə keçirilən elmi seminarlarda aprotasiyaların respublika səviyyəsində qəbulu və tanıtımı.

II. Elmi tədqiqatların nəticələrinin təlim prosesinə tətbiqi.

Kafedranın elmi tədqiqat işlərinin təhsil prosesinə tətbiq edilməsi vəzifəsinin həlli üçün elmi laboratoriyalar yaradılır, burada əsas vəzifə tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasıdır:

1. Kafedranın elmi istiqamətləri hesabına “bank işi” fənni üzrə elmi ağırlıqlı mühazirələrin işlənilib hazırlanması;
2. “Bankir” tələbə elmi dərəcəsinin işinin təkmilləşdirilməsi.

Əlavə 6

Kafedranın elmi tədqiqat işləri (ETİ)

Mövzu: “Müasir Azərbaycanda pul –kredit sisteminin inkişaf perspektivinin və meylinin tədqiqatı”

ETİ-nin yerinə yetirilməsi mərhələlərinin adlandırılması	ETİ-nin yerinə yetirilməsi müddəti	Məsuliyyətli icraçılar	Qeyd
1. “İlkin” mərhələ Elmi-tədqiqat işinin aparılması üzrə tapşırıqın alınması, informasiya, normativ materiallar, ədəbiyyatın toplanması Texniki tapşırıqlar əlavə edilir	Ay, il		
2. “Əsas” mərhələ İşin yazılması, fəsillərin, təkliflərin, nəticənin formalaşdırılması	Ay, il	Kafedranın müəllimləri	
3. “Nəticə” mərhələsi	Ay, il	Kafedranın	Qurulmuş

ETİ üzrə hesabatın rəsmiləşdirilməsi		müəllimləri, kafedranın katibləri	qaydanın hesabatı
--------------------------------------	--	-----------------------------------	-------------------

Əlavə 7.

Dəyirmi masanın keçirilməsi.

Mövzu: “Müasir maliyyə elminin konseptual vəziyyəti”

Tədbirin adlandırılması	Tarix	Məsul
1. Məlumat məktubunun hazırlanması	Ay, il	
2. Dəyirmi masanın keçirilməsinə hazırlıq: - çıxış edənlərin icazəsinin olmasının yoxlanılması; - slaydların translyasiyasının, yerləşdirilməsinin hazırlanması.	Ay, il	Kafedranın müəllimləri, aspirantlar, tələbələr
3. Dəyirmi masanın keçirilməsi	Ay, il	Kafedranın müəllimləri, aspirantlar, tələbələr
4. Dəyirmi masanın keçirilməsi üzrə hesabatın hazırlanması	Ay, il	
5. Dəyirmi masanın nəticəsinə görə kafedranın toplusunun nəşri.	Ay, il	

Dəyirmi masa

“Müasir pul –kredit və maliyyə elminin konseptual vəziyyəti”

Keçirilmə tarixi: ay, il

Dəyirmi masanın proqramı

- Dəyirmi masanın açılışı
- Elmi məruzələr

Mübahisəli məsələlər:

- Müasir maliyyə elmində maliyyə nəzəriyyələrinin mübahisəli məsələləri.
- Azərbaycanda pul tədavülünün stabilləşdirilməsi istiqamətləri.
- Pul siyasəti və Azərbaycanda makromaliyyə sabitliyinin təmin edilməsində onun rolu.
- Müzakirə.

- Yekunlaşdırma.